

**Əli Əsədov İrakli
Qaribaşvilini təbrik edib**



**Baş nazir Əli
Əsədov İrakli
Qaribaşvilini
Gürcüstanın Baş
naziri təyin edilmesi
münasibəti
təbrik edib**
Azerbaycan
Respublikasının
Baş naziri Əli
Əsədov İrakli
Qaribaşvili
Gürcüstanın Baş naziri təyin edilmesi münasibəti
təbrik məktubu ünvanlaşdır.

Məktubda Azerbaycan ilə Gürcüstanı zəngin
ənənələrə malik dostluq və məhrəbin qonşuluq
münasibətlərinin bağlılığı vurğulanır.

Azerbaycan-Gürcüstan dövlətlərərən əlaqələri
və strateji əməkdaşlığının bundan sonra da in-
kişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamə-
tində birgə addımların atılacağına ümidivarlıq ifa-
de olunub.

Başı kütləvi informasiya vasitələrin-
da Vətən Müharibəsi iştirakçısı Ziya Kazimovun əsaslı olaraq cinayet
məqsədyostunda cəlb edildək həbs edilmişsi barədə
düzgünləşdirilməsi məlumatlar yayılmışdır.

Bu barədə Adalet.az-a Baş Prokurorluğun Matbuat xidmətindən məlumat
verilib. Bununla əlaqədar bildirilir ki, cinayet işinin istintaq
zamani toplanmış kifayət qədər mətbəər sə-
butlularla Ziya Kazimov tərəfindən konkret epi-
zodalar üzrə cinayet tö-
rədiləməsinə əsaslı şübhələr müəyyən olunduğundan o, təq-
sirləndirilən şəxs qismində cəlb edilmiş, ona qarşı müva-
fiq ittiləm irali sürürlərərək barəsində məhkəmənin qara-
ri ilə həbs qətimkən tədbiri seçilmişdir. Müdafiəcisi-
nin vasatlığı əsasında bu gün Baku hərbə məhkəməsi
tərəfindən Ziya Kazimovun barəsində seçilmiş
həbs qətimkən tədbiri ev dəstəkləti qətimkən
tədbiri ilə avaz edilmişdir.

Cinayət işi üzrə tam, hərtərəfli və ob-
yektiv araşdırma aparılmışdır. Qəbul
qərarın qəbul edilməsi
təmin ediləcəkdir.

Daxili İşlər Nazirliyinin
(DİN) Matbuat Xidməti bir
neçə nəqliyyat vasitəsinin iş-
tirakı ilə bas vermiş qəza
barədə məlumat yayıb.

Nazirlikdən Adalet.az-a verilen
məlumatda bildirilir ki, hava
soratının keşkin doyişo-
cayı ilə bağlı övvəlcədən elan
olunan xəbərdarlıqlarda bəzi
sürütülər tərəfindən ehəmiyyət
verilməsini nöticəsidir ki, bu gün
səhor saat 8 rə-
dələrində ağız yol-nəqliyyat
hadisəsi baş verib. Əsas sabab
yolların qarlı və buzlu olduğu
bir vaxtda təcrübəsiz və diq-
qətsiz sürücülərin hava soratı
uyğun sürət həddini seç-
məmələri olub.

Bəlo ki, Bakı-Qazax avto-
mobil yolu 10-cu kilometrliyində,
Qaraçay rayonu ərazisində 8 avtonəqliyyat
vasitəsinin istirakı ilə bas veren
qəzada bir nəfər həlak olub,
bir nəfər isə yaralanıb. Qozan-
dan sonra qeyd olunan ərazidə
DİN-in Baş İstintaq və Təhqiqi-

**DİN Qaradağda baş verən
qəza ilə bağlı məlumat yaydı**



qəzadərində Cinayət
Məclisinin 263.2-ci
(Yol hərəkəti və nəq-
liyyat vasitələrinin iş-
tisəməri - qaydalarını
pozma - etibatlılıqla
zərərənək məsələnin
maddisi ilə cinayət işi başlanılaq
istintaq apartır, zəruri
tədbirlər həyata keçirilir.

**Baş nazirin müavini
Əli Əhmədovun sədrliyi
ilə Dayanıqli İnkışaf üz-
rə Milli Əlaqələndirmə
Şurasının 11-ci iclası
keçirilib**

Dayanıqli İnkışaf üz-
rə Milli Əlaqələndirmə
Şurasının 11-ci iclası
keçirilib



**Baş nazirin müavini
Əli Əhmədovun sədrliyi
ilə Dayanıqli İnkışaf üz-
rə Milli Əlaqələndirmə
Şurasının 11-ci iclası
keçirilib**

**Adalet.az-in məlumat-
təna görə, bu barədə iq-
tisadiyyatın sahibi
Mikail Cabbarov "Twitter" sə-
hifəsində bildirib.**

**O qeyd edib ki, iclas-
da ölkədə Dayanıqli İnkışaf
Məqsədlərinə nail
olunması istiqamətində
görülülmüş işlər müzakirə
edilib.**

**Bütün əməkdaşların maaşı veriləcək -
FHN-dən ittihamlara cavab**

Bax:seh-2

www.adilet.az

**AKADEMIYA YƏQİN ORDA
TAXİL ƏKƏCƏK**



**Oxudum ki, AMEA-nın
presidenti, akademik Ra-
miz Mehdiyev 500 alima
Xizi rayonunda verilmiş
bağ təsərrüfatı sahəsin-
in leğv edilməsinə və
geri alınmasına qərar
verib. Hər bir alimin
bağ sahəsi 10 sotdur.
Özü də burda ev tikili bili-
məz, yalnız ağac əka bilerlər,
gül-cicək əka bilerlər ki, istirahət
vaxtlarında ailələrini götürüb getsinlər təmiz hava
almışdır. Və alımlar da bağ sahiblər, yol çəkdiriblər
həmin əraziyə, su çəkdiriblər, xeyli pul xərçəyiblər.**

**Və onu oxudum ki, alımlar buna çox kəskin
etiraz ediblər.**

**Dostlar, bəlkə hörməti Ramiz müəllim orda təcrübə-
ər üçün taxıl əkdiyəcək və ölkəmizin ərzəq təhlükə-
sizliyinə Akademiyamız öz töhfəsinə verəcək!?**

**Və bəlkə də Akademiyaya yeni raket və ya hansısa
silah növü keşf edib həmin ərazidən poliqon kimi
istifadə olunacaq?**

Na isə...

**"Azərbaycanda sosiologiya nədir,
onu bilmirlər"**

Bax:seh-5

**XOX! RUSLAR BMT-dən QORXDU,
HƏLƏ ÇİNİ DEMİRƏM**



**Deməli, London Birləşmiş Mil-
lətlər Cəxanmasına müraciət
edib ki, Rusiyaya, Çinə, Belarus-
sa, deyəsən bir də hansısa ölkə-
yə sanksiyalar tətbiq oləsin,
nöştin? Nöşün ki, ölkələrdə
insan haqları pozulur.**

**Astvəsin Ermənistani Birləş-
miş Millətlər Cəxanısının məlum 4
qətnaməsinin burnunu silib zibillü-
yə atımsı, yəni BMT-ni yerinə qoymasıdır. Məcbur olduğunu
qətnamələri biz həyata keçirdik. Və həm BMT-yə, həm də Er-
monistana dərs verdi.**

**İndi deyirsin o boyda Rusiya BMT-dən qorxacaq, hələ Çini
demirəm?!**

**irade TUNCAY
iradetuncay@rambler.ru**

Bir nəfər belə



dəyişə bilər fikri...

Və həmin şəxs polisdirsə?..

Iki il əvvəlin səhəbtidir. Xahiş elədi oğlum - bəzi mətbuat səhifələri bizim gör-
dürüyümüz işləri işçiləndirsin. Tamam dedim və men də onlardan təvəqqə et-
dim. Dedim eybi yox - xeyirli bir işlə məşğuldurlar, bu zəhərin yayılması
profilaktikası coox vacibdi. Söhəbat narkotiklərlə mübarizədən gedirsin hamı çalış-
malıdı. Həə, davam edim ki, mətbuat səhifələri başqa həm də polislərin görüş-
üvənini da təmin etmək lazımdı. Və bunu da biz etdik - yəni elm ocaqları, onla-
rin güc strukturlarından nə asılılığı? Güc deyəndə (bizdə belə hala gətirilib), yəni
özünü hər yerin aşağısı sayan. Reis!!! Reisin rəisi.

Bax:seh-2

GÜNÜN LƏTİFƏSİ

**Sovet döñemi. Vəli Xramçaylı səfəri, o dillənmir.
Qədim müəllim soruşur:
- Sən niyə demirəm?
Vəli Xramçaylı:
- Məllim, yoxsuda yoxdu,
varsə niyə yoxdu deyib Al-
lahla aramı vurum?!**



Bu bir xalq qəzeti
ƏDALƏT

Gündəlik hüquq qəzeti

**Qəzet 1990-ci ilin
iyulundan çıxır**

№ 22 (5854) 25 fevral 2021-ci il

Qiyməti 30 qəpik

Qurucusu:
Adil Mirbaşiyev

**Türkəyə həkimlər qazilərimizin
müayinəsini davam etdirir**



**Əhatəli bir sübh, sabitlik və ortaq firavanhı məkəm-
nin yaradılması ilə bağlı baxışları vurğuladılar və
coxəroflı əməkdaşlıq perspektivlərini genişləndirmək
fürün Türkmenistan-Türkəy-Azərbaycan üçtəroflı me-
xanizmindən istifadə etməyin vacibliyini qəbul etdilər.**

Bax:seh-2

YAZIQ

**SÜLHMƏRAMLILARIN
GÜNÜ ÇOX AğIRDI**

Başlarını qəsəməgə vaxtları yoxdu.

Ermənistandan Qarabağ galən vəzifəliləri müşayiət etdək.
İrəvanda qabaqlarına keçəni tutub Xankəndinə, Xocalıya, Ağdərəyə daşınmaq.

Yazış ermənilərə etlikmək.

Ermənilərə humanitar yardım daşınmaq.

Azər quran ermənilərə yenglik edib Xudavəngə aparıb-gətirmək.

İyənə-iyənə Araiklə tut araqı ilə donuz kababı yemək.

Bax:seh-3

ÜST-dən COVID-19-la bağlı açıklama:

Arḍicil altı həftədir azalma var

**COVID-19-a yeni yolux-
ma halları, həmçinin dünyada
infeksiya qurbanlarının
sayı azalmağa davam edir,
virusun mutasiyasının ta-
pildiği ölkələrin sayı isə ar-
tır.**

**"RiA Novosti"nın məluma-
tına görə, bu barədə Ümum-**

yında da arḍicil üç həftədir azalma müşahidə olunur. Öten həftə texminən 66 min
ölüm həli qeyd olunub ki, bu
da ondan əvvəlki həftənin
göstəricisindən 20 faiz az
olub. ÜST həmçinin korona-
virusun yeni şətəmlərinin ya-
ylımağın davam etdiyi deyid.
"Britaniya şətəmi" artıq döşənənin 101, "Cə-
nubi Afrika şətəmi" isə 51. "Bra-
zilya şətəmi" isə 29 ölkəsin-
de aşkarlanıb.

27 nəfər qarda yixilərə qəsarət aldı

Dünən hava şəraitilə ilə
əlaqədər 27 nəfər (13 kişi,
14 qadın) yixilərə müxtəlif
dərəcəli bədən xəsarətləri
alıb.

**Bu barədə Bakı şəhəri Tə-
cili və Taxirəsalınmaz Tibbi
Yardım Stansiyasından mə-
lumat verilib. Bildirilib ki, onlardan 3-no yerində yardım
göstərilib, digərləri xəstəxanaya çatdırılıblar.**



Tale Heydorov

"Sağ qalmaq üçün səbəblər"

Cox təsəssüf ki, son zamanlar ölkəmizdə intiharlar haqqda xəbərlər almadaqdayıq. Hər kəs öz fikrinə görə mülahizələr yürütməkdədir. İntiharların əsas növbəsi isə depressiya ola bilər. Bir hayatda yaşanan streslərin yüksək partladığına və baş verən və bəzən nəticədə beyond kimiyyəvi balansın müvəqqəti pozulmasından irəli gələ bilər bir hərdür. Mütəcəsis mümkinləndür və adətən psixoloji terapiya və ya müzyyən anti-depressantlar vəsiti ilə müalicə olunur. İntihar edən və ya buna cəhd edən şəxslərin əksəriyyəti müalicənin mümkinliliyünün olmasına ya xəbərsiz, ya kömək istəmək üçün çəkinin, ya da ki müalicə almışa həvəsi olmayısaq qədər depresiyyadı olanlardır. Digər tərəfdən, qəfil qorxun yaşıyan, müzyyən ailivə və ya cəmiyyətin basqısı yaşıyan qorxusuna gırın şəxslərin anı qərarıdır. Bu cəxilməz görünən vəziyyətdən yeganə çoxlu kimi istifadə etdiyi qorxuncu və ağlasığımız bir hərəkətdir. Onlara vaxtında müdaxlil olunsa, və ya özləri iradə istifadə etib peşəkar kömək istəsə, bu qorxuncu fikirdən yayının bilərlər. Adətən, müalicə alıqlıdan sonra intihar fikrini ağlıdan keçirənlər bunu daha sonra no qədər yalnız bir fikir olduğunu və intiharı hayata keçirmədikləri üçün sevinər birləşirlər.

Təqribən 3 il əvvəl bu halların qarşısını almaq köməyi məqsədi ilə məhsur yazıçı, özlü də intihar cəhdi edən Mett Heydor "Sağ qalmaq üçün səbəblər" adlı kitabını azərbaycan dilində TEAS Press olaraq tərcümədə edib çap etdi. Bu gün mütəxəlit kitab mağazalarından əldə etmək olar. Kitabı oxuyan bir çox şəxslərin intihar fikrindən daşınmaqlarına böyük rəsəd oynayır. Bu haldan əziziyət çəkən şəxslər çox məsləhət göründür. (Kitabı Libraff'dan pulsuz əldə edə bilərsiniz).

Digər tərəfdən hesab edirəm ki, bu intiharlarda media münzət mənfi rolü (bəlkə də, özləri bilmədən) ola bilər. Elma məlum olan "copycat suicides" (tərcümədə "təqlid intiharları") deyə bir hələ vardır. Kimsə intihar edir, bùnun xəbər tutan intihar fikrili adamlar buna cəhd edir. Bunun qarşısını almaq üçün müxtəlif ölkələrdə intiharlarla bağlı medianın işğalandırması üçün müzyyən şartlar və qaydar var. Bəzi ölkələrdə sərt (müzyyən istisnalar olmaqla, intihar və intihar cəhddəri haqqda xəbərlərinin tirajlanmasına qadağası), bəzilərdən isə daha yumuşaqdır (müzyyən intihar və intihar cəhddəri detallarına dair qızılırlar). Məsələn, Britaniya mətbuatını izləyən biri kimi çox nadir hallarda intihar haqqda xəbərlərə rast gəlirən, halbuki statistik olaraq orada intiharlardan qat-qat dəha çox baş verməkdədir. Təklif edərdim ki bu məsələyə ciddi baxılsın. Həc birimiz bilməyərək, bəzək halların çıxalmamasında rol oynamamaq istəmək. Qanunlar inşa yaxılıb yazılmasından asıl olmayaraq medianın bəzək hallarları tirajlamasından uzaq durmasının çox istərdim. Bu xəbərlərin populyar tirajlanması comitiyətimiz üçün heç bir xeyir götmürür.

İntihar fikri yaşayışına isə səbərlər olmaq, ümidişizliyə qətlənməq və dərhal peşəkar psixoloqlarla müraciət etmələrinə tövsiyə edərdim.

Səxavət Məmməd

Hər şey bir yana...



Zamanında yazanda bəziləri, hətta dostlardan da deyənlər var idi ki, bu qədər detallı yazmağa gərek yoxdur, vaxtını başqa mövzulara həsr etə. İndi baxıram ki, çox işə yarar.

Mühərbi bitəndən sonra əsirlerin dəyişdirilməsi prosesi gedir. Üstəgəl bəzi qəbirlərin yeri de müəyyən edilir. Bu o deməkdir ki, itkin hesab edilənlərin çıxunuşu təleyi məlum olur. Artıq neçə itkin düşən şəxsin əslində vəfat etdiyi və qəbri müəyyən edilib. Hətta bir neçəsinin ailesi ilə də əlaqə saxlamışam. Zəng edib, ağlayaraq təşəkkür edənlər oldu.

Demək ki, o yazılar boş getməyib, iştirək dövlət qurumları, iştirək beynəlxalq təşkilatlar maraqlanıb, dəqiqiqləşdirmə aparıb. Bir neçə qəbərin yeri dəqiqlişib, orda yatanların kimlikləri müzyyən olunub.

Təsəvvür edin girovuların və esirlerin yaşadıqları indi qızıldan qıymətli informasiya çevrilib. Təsəssüf ki, bəziləri dünəyinə dəyişib, indi onların xatirələri ilə nələrisə tapmağa, bərpa etmeye çalışırıq.

Bu yönədə informasiyası olanlar bölgüsündən çəkinmişlər, hər şey bir yana, ən azı bir ailənin gözünün yollardan yiğişmasına səbəbkar olarsınız.

Rusiya ən güclü gəmisini Norveç sərhədinə göndərdi



Rusiya Hərbi Dəniz Qüvvələrinin "Fort", "Osa" və "Vulkan" raketləri ilə təchiz olunmuş "Marşal Ustinov" kreyseri Barents dənizində, Norveç ərazi sularının yaxınlığında görünlüb.

Bu barədə Norveçin "Barents Observer" neşri məlumat yayıb. Neşrin məlumatına görə, rus gəmisi atış təlimlərinən qaydırıb qeyri-adı yol seçib və Norveçin Varyaq körfəzindəki ərazi sularının əpənəyinə qədər gəlib.

Qeyd edək ki, "Marşal Ustinov" Sovet dənəminde silahlanmaya qəbul edilmişsinə baxmayaq, hələ də Rusiya ordusunun ən güclü zərəbə gəmilərinən biri sayılır.

MEHRİBAN

ƏSRİN BÖYÜK FACİƏSİ

Xocalı 1991-ci ilin oktyabrında blokada idi. Gedişgeliş, avtobus olagəsi kəsilmədi. İnsanlar çəşqin vəziyyətdən yaşıyordı. Şəhərin ümüdüyle yaşıyordı. Səydaşlarımızın nə qədər dözm nümayiş etdirdələr de Bakıdan kəmək gəlmirdi.

1992-ci ilin 25 dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-ci motoatıcı alayı zirehli texnikasının herbi heyyətinin köməkli ilə Xocalı şəhərini zəbt etdi. Hükumdan əvvəl fevralın 25-i axşam çağında şəhər toplandırdı və ağır çaplı silahlardan siddətli atəşə tutuldu. 26 fevral seher saat 5-radelerdən Şəhər alova bütürdü.

Ermenilərin əhatəsində olan teqribən 2500 nəfər əhalisi azerbaiyancılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidiyle ağır şəraitdə şəhəri terəməye mecbur oldu. Şəhər hərbi-yeysən oldu. Hərbçilər

dinc əhaliyə qarşı divan tutular. Kiçik yaşlı uşaqlar 63 nəfər, qadınlar 106 nəfər, qocalar 70 nəfər öldürüldü. 8 ilə tamamıyla məhv edildi. 25 yaşqı her iki valideynini itirdi.



130 yaşqı valideyininəndən birini itirdi. 487 nəfər yaralanmışdır. Onlardan 76 nəfər usaqlarıdır. 1270 nəfər əsir götürülmüşdür, 150 nəfər itkin düşmüşdür. Dövlətin 01.04.1992-ci il tarixinə olan qiyametlə 5 milyard rubl deyirində ziyan vurulmuşdur.

Əhalisi 700 min olan Xocalı Xankəndidən 10 km cə-

nub-Şərqdə Qarabağ dağ silsiləsində Ağdaş, Şuşa, Əsərgeran, Xankəndi yollarının üzündə yerləşir. O vaxtı yeganə havə limanı Xankəndində yerləşirdi. Əhalisi əsasen

dafiq mərkəzi təsdiq etmişdir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəketləri Cenevre konvensiyasına həmçinin Ümumdünya İnsan haqlarının Bəyannaməsinin (BMT-nin Baş Assambleyasının 10.12.1948-ci ilde qəbul edilmişdir) 2, 3, 5, 9, 17 maddələrinə kobud qayda ziddidir.

Azərbaycan Milli Məclisi (Parlament) hər il fevralın 26-saat 17-00 da Azərbaycan qalıq Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir. Sevincidirci odur ki, biz bu il Ali Baş Komandanımız və ezziz Prezidentimiz İlham Əliyevin rəhbəri olduğu qalıq xalqımızla Xocalı soyqırımı yad edecəyik. Yaşasın Azərbaycan xalqı, yaşasın müzəffər Ali Baş Komandanımız İlham Əliyev!

Maral Həsənova
Bakı şəhəri, Nizami rayon qeydiyyat şöbəsinin rəisi



Artıq hamimizə, eləcə də bütün dünyaya gələn kimi aydınlaşdır ki, Cənubi Qafqazın bugünkü faciəli tarixi erməni etnosunun bura köçürüyüllük təqribilə ilə daha doğrusu, çar Rusiyasının Qafqaz siyasi ilə sıx bağlıdır. Ermenistanın bənən Conubi Qafqaz üçün, bütövlükdə həm də region üçün on ciddi təhlükə, münəqşiq ocağıdır. Ermənistən ham də dünyada sülh üçün ciddi təhlükədir.

Çar Rusiyasının yaxamızdan asdıq "qara ölüm"

min İran və 84 min Türkiyə ermənişisi Yelizavetpol və Iran quberniyalarında ən yaxşı torpaqlarda yerləşdirildilər: "Yelizavetpol quberniyasının dağlıq hissəsi (indiki Dağlıq Qarabağ) və Göyçə gölünün sahiləri ermənilərlərə məskunlaşdırıldı. O daha sonra qeyd edidi ki, "Conubi Qafqazda yaşayan 1 milyon 300 minən artıq erməniin 1 milyondan çoxunun diyanətin köklü sakınlarında idiyiyatlı qorxud və biziñ terrorizmindən köçürülrək yerləşdirilər".

Nə yazi ki, 10 fevral 1828-ci ilde bağlanmış sazişə görə Azərbaycan orazılırların köçürülmə fevral ayının ən başda gələn faciələrindən biridir. Hətta 1905-ci il fevral 6-də Bakıda erməni terrorçuların torəfindən Sabunçu kəndinən sakini Ağarə Babaevin öldürüləmisi ilə başlanan erməni-müslimlərinin əlaqəsi.

7 fevral - 1992-ci il ermənilər güclü artilleriyyə hazırlıdan sonra 366-ci ci rus atıcı alayıının köməyi ilə Sirxaydən Sabunçu kəndinən tərk etmişdir.

7 fevral - 1992-ci il ermənilər güclü artilleriyyə hazırlıdan sonra 366-ci ci rus atıcı alayıının köməyi ilə Sirxaydən Sabunçu kəndinən tərk etmişdir.

7 fevral - 1992-ci il ermənilər güclü artilleriyyə hazırlıdan sonra 366-ci ci rus atıcı alayıının köməyi ilə Sirxaydən Sabunçu kəndinən tərk etmişdir.

7 fevral - 1992-ci il ermənilər güclü artilleriyyə hazırlıdan sonra 366-ci ci rus atıcı alayıının köməyi ilə Sirxaydən Sabunçu kəndinən tərk etmişdir.

7 fevral - 1992-ci il ermənilər güclü artilleriyyə hazırlıdan sonra 366-ci ci rus atıcı alayıının köməyi ilə Sirxaydən Sabunçu kəndinən tərk etmişdir.

7 fevral - 1992-ci il ermənilər güclü artilleriyyə hazırlıdan sonra 366-ci ci rus atıcı alayıının köməyi ilə Sirxaydən Sabunçu kəndinən tərk etmişdir.

7 fevral - 1992-ci il ermənilər güclü artilleriyyə hazırlıdan sonra 366-ci ci rus atıcı alayıının köməyi ilə Sirxaydən Sabunçu kəndinən tərk etmişdir.

7 fevral - 1992-ci il ermənilər güclü artilleriyyə hazırlıdan sonra 366-ci ci rus atıcı alayıının köməyi ilə Sirxaydən Sabunçu kəndinən tərk etmişdir.

7 fevral - 1992-ci il ermənilər güclü artilleriyyə hazırlıdan sonra 366-ci ci rus atıcı alayıının köməyi ilə Sirxaydən Sabunçu kəndinən tərk etmişdir.

7 fevral - 1992-ci il ermənilər güclü artilleriyyə hazırlıdan sonra 366-ci ci rus atıcı alayıının köməyi ilə Sirxaydən Sabunçu kəndinən tərk etmişdir.

7 fevral - 1992-ci il ermənilər güclü artilleriyyə hazırlıdan sonra 366-ci ci rus atıcı alayıının köməyi ilə Sirxaydən Sabunçu kəndinən tərk etmişdir.

7 fevral - 1992-ci il ermənilər güclü artilleriyyə hazırlıdan sonra 366-ci ci rus atıcı alayıının köməyi ilə Sirxaydən Sabunçu kəndinən tərk etmişdir.

7 fevral - 1992-ci il ermənilər güclü artilleriyyə hazırlıdan sonra 366-ci ci rus atıcı alayıının köməyi ilə Sirxaydən Sabunçu kəndinən tərk etmişdir.

7 fevral - 1992-ci il ermənilər güclü artilleriyyə hazırlıdan sonra 366-ci ci rus atıcı alayıının köməyi ilə Sirxaydən Sabunçu kəndinən tərk etmişdir.

7 fevral - 1992-ci il ermənilər güclü artilleriyyə hazırlıdan sonra 366-ci ci rus atıcı alayıının köməyi ilə Sirxaydən Sabunçu kəndinən tərk etmişdir.

7 fevral - 1992-ci il ermənilər güclü artilleriyyə hazırlıdan sonra 366-ci ci rus atıcı alayıının köməyi ilə Sirxaydən Sabunçu kəndinən tərk etmişdir.

7 fevral - 1992-ci il ermənilər güclü artilleriyyə hazırlıdan sonra 366-ci ci rus atıcı alayıının köməyi ilə Sirxaydən Sabunçu kəndinən tərk etmişdir.

7 fevral - 1992-ci il ermənilər güclü artilleriyyə hazırlıdan sonra 366-ci ci rus atıcı alayıının köməyi ilə Sirxaydən Sabunçu kəndinən tərk etmişdir.

7 fevral - 1992-ci il ermənilər güclü artilleriyyə hazırlıdan sonra 366-ci ci rus atıcı alayıının köməyi ilə Sirxaydən Sabunçu kəndinən tərk etmişdir.

7 fevral - 1992-ci il ermənilər güclü artilleriyyə hazırlıdan sonra 366-ci ci rus atıcı alayıının köməyi ilə Sirxaydən Sabunçu kəndinən tərk etmişdir.

7 fevral - 1992-ci il ermənilər güclü artilleriyyə hazırlıdan sonra 366-ci ci rus atıcı alayıının köməyi ilə Sirxaydən Sabunçu kəndinən tərk etmişdir.

7 fevral - 1992-ci il ermənilər güclü artilleriyyə hazırlıdan sonra 366-ci ci rus atıcı alayıının köməyi ilə Sirxaydən Sabunçu kəndinən tərk etmişdir.

7 fevral - 1992-ci il ermənilər güclü artilleriyyə hazırlıdan sonra 366-ci ci rus atıcı alayıının köməyi ilə Sirxaydən Sabunçu kəndinən tərk etmişdir.

7 fevral - 1992-ci il ermənilər güclü artilleriyyə hazırlıdan sonra 366-ci ci rus atıcı alayıının köməyi ilə Sirxaydən Sabunçu kəndinən tərk etmişdir.

7 fevral - 1992-ci il ermənilər güclü art

Eğer indi məndən sorusalar ki, dünyanın en böyük nemeti, Allahın en güzel lütfü nədir, heç fikirləşmədən deyərdim ki, vətənpərvər, cəsur, üvi ideyalar yolundan canını qurban verməti qabiliyyəti!

Ətrafımızdakı insanlar qədər boyun əyərək bir gün bu dünyani tərk edib gedirlər. Olur ki, aradan illar keçir. Gec ya tez o ölenlər unudulur, yaddan çıxır, mechlulluğa qarışır. Amma dünyanın en böyük nemeti, Allahın lütfünə layiq olanlar bu dünyada əbədi yaşayırlar... Şəhidlerimiz kimi! Bu vətən üçün ölen hənsi bir şəhidimiz unudulub ki? Yادداşlarında, tarix kitablarına, şanname'lərde, qalın-qalın, cild-cild kitablarda hər zaman həmişəyaşar qalırlar.



Tələbə-komandir

Bu gün Allahın lütfünə layiq olan oğulları birini size daha yaxından tanıtmaya çalışacağım.

Rövşən ŞəmİL oğlu Hüseynov 1967-ci il fevral ayının 22-də Ağdam rayonunun Quzanlı kəndində doğulur. ailede 4 qardaş, 4 bacı olublar.

Sonbəşikleri Rövşən idi. Adı, sadə kənd uşağı. O vaxt heç kim bilmirdi ki, zaman gələcək bu arıq, zeif , bir az sakit usad böyüyübəneki doğma kəndinin, rayonunun, bütün bir xalqın and yerl, qurur ve fəxər ünvani olacaq.

Kend heyatına xas bitib-tükənməyən təsərrüfat işlərində ailesinə xaxından kömək göstərməsinə, ailənin qayğılarının altına çiyin vermək bərabər həm də oxuduğu Qızılanlı kənd orta məktəbində çalışmışlığı, intizamı ile, texniki fənlərə olan marşası ilə mülliimlərinin de sevimliyidir.

1984-ci ilde orta məktəbi bitirdikdən sonra Ağdam rayon mədəniyyət evində işe

girir. İşləyə-isləyəali məktəbe hazırlaşır. 1985-ci ilde Bakı Dövlət Universitetinin fizika fakultəsine daxil olur. Artıq çağırış yaşı çatdığı üçün ordu sıralarında hərbçi xidmətə yola düşür. 1985-1987-ci illərdə hərbçi xidməti başa vurub, qayıtdıqdan sonra ilk işi təhsilini davam etdirmek olur. Rövşən universitetin sonuncu kursunda oxuyanda Ağdamdan həyəcanlı xəbərlər gəlirdi. B o - ya-ba- şə çatlığı el-əba təhlükəli gürberləri yaşayardı. Kəndlər erməni quldurları tərəfindən vəhşicəsinə işgal olundur, günahsız adamlar yurdundan-yuvasından didərgin düşürdül.

Hər tərəfdə şəhid anasının feryadi, ahenalesi eşidildi. Artıq təhlükə o hedde qatılmışdı ki, adamlar canlarını qurtarmaq üçün ev-əşiklərinin tərk edirdilər.

Rövşən təşəbbüs ilə 1992-ci ilde Bakı Dövlət Universitetinin 20 tələbəsi dövlət imtahanlarının başlanmasına üç ay qalmış, təhsillərinin yarımqıq qoyaraq iki ay hərbçi hazırlıq keçirər. Hemin günləri "1905".az sayının əməkdalarına dənisan, döyünlər tələbə

Baxış Məmmədovun fikirlerinin sizin üçündə maraqlı olacağımı düşündüm: "Umumiyyətə, o dövrə vətənpərvərlər ruhu hamıya sırayet etmişdi. Bu ilk növbədə özünü könüllülərin təşkilatçılığında, Bakı Dövlət Universitetinin tələbələrinin taqımı varadılmasında göstərirdi. Yeni bu şeylər kütəvi şəkildə idi. Men xatırlayıram həmin vaxtlarda artıq məlumat verilmişdi ki, biziñ da belə bir taqım hazırlıran və o taqımın da rəhbəri Rövşən Hüseynov olaçaq. Uşaqlarla əlaqələr var idi və bu səhəbətlər tez yayılırdı. Vətəbi ki, tərəddüd etmədən o taqımı yazıldı. Salyan kazarmasında bizi uzun müddət təlim keçdi. Orada da Rövşən Hüseynov həm bir yoldaş kimi, həm de tələbkar komandır kimi çox yaxın temaslarımız oldu. Liderlik, komandırlik keyfiyyətləri onda çox yüksək idi. Biziñ ilkin döyüşümüz Goranboyda, Qolandağ yüksəkliyində, Murov dağının etəyində olub. Orada güclü döyüşlərimiz getdi, ermənilər çoxlu itki verdi. Biziñ de təbi ki, itkilərimiz və yaralananlarımız oldu. Men de o döyüşdə yaralan-

dim. Amma, rəhbər bir şəxs kimi, komandır kimi Rövşən Hüseynovu çox yüksək keyfiyyətlərə malik bir şəxs kimi xatırlayıram."

Düşmənin "Çaykənd" planını alt-üst edən tələbə taqımı

Bəli, sonra onlar en qaynar döyüş nöqtəsinə - Goranboya yollanırlar. Tələbə taqımı 703 sayılı herbi hissəsi təhkim olunur. Ən ağır sinəq saatı Qolandağ yüksəkliyi uğrunda geden döyüslərde olur. Qolandağdan Ergec, Məneli, Buzluq və Ağca-kənd nəzarət etmək mümkün idi. Düşmənin 300-dən artıq esker və zabitlə müasir hərbçi texnika ilə silahlanaraq Qolandağda hücumə keçir.

1992-ci il aprel ayının 28-də iki

**hücumun
qarşısı mə-
harətə alınnı.**

**Tələbə taqımı qarşı-
sındakı bu məglubiyyət-
dən qəzəblənən düşmən
dörd gündən sonra daha böyük
qüvvə toplayaraq hückuma keçir. Rövşən-
nın taqımı düşmənin ilk zirehli texi-
kasını və onlara canlı qüvvəsini məhv
erdi. Düşmənin Qolandağ alıb Çaykənd-
da çıxməq planı alt-üst edilir. Onun dö-
yüş bioqrafiyasına bəzə qələbələrin izi
çox düşüb.**

Sonuncu döyüş

1992-ci il mayın 11-də gəden döyüşdə Mingəçevir bölgüsünün 27 döyüşüsü mühasirəyə düşür. Briqada komandırı onları mühasirədən qurtarmaq üçün tələbə döyüşçülərə müraciət edir. Rövşən təqimi Mingəçevir bölgüsünün mühasirədən çıxartıda özləri mühasirəyə düşür. Bui qeyri-beraber döyüşdə tələbələrden ikisi həlak olur, bir neçəsi yaralanır. Rövşən veziyəti ani olaraq qıymətləndir: özü məsələyə qarışmasa tələbə yoldaşları əsir düşə. ya-xudda məhv edilə bilər. Bir göz qırpmında atəs nöqtəsinə səsندurmağı öz üzərinə görür. Onun pulemyotu düşmənin başına od eleyir. Cəsur komandırın əmri ilə döyüş dostları mühasirədən çıxır! Heyhat! Tələbə -komandır özü isə qəhrəmancasına həlak olur.

Rövşən və onun komandası

Rövşən təqimində döyüşen tələbə yoldaşı, silahdaşı Arif Babayev müsahibələrinin birində son döyüş haqqında deyir: "Bizim qərargah Hacikəndə yerləşirdi. May ayının 11-i seher heyəcanıñı verildi. Əvvəlcə, biz tələbələr saxlaşdırılar, burada həcum gözlənlər bilər. Üstündən 1-2 saat keçəndən sonra yeniden əmr verildi ki, tələbələr də döyüşə getməlidir. Biz gəlib çıxdıq Marquşevanı. Görük ki, bizim yerli könüllü özümüzün müdafiə dəstələri Marquşevanın giriblər. Marquşevandan yanın evlərindən tətbiq etdi. Amma, gərdük ki, ermənilər tankları onların üzerine hücum keçib. Əksəriyyəti Əfqanistanda mühabətində iştirak etmiş cesur usaqlar ibarət Mingeçevir özümüzün müdafiə dəstəsi mühabətə döşəməsdid. Nəcəmdin Sadiqov soruştı ki, onları kim müdafiəzə edə bilər. Rövşən dedi ki, bunu biz edə bilərik. ZIL avtomobilə ilə biz Marquşevanı gəldik. Marquşevanla Tərtər arası 3 kilometrdir. Bizim texnikalar minaya döşəməsdid. O zaman herbi məsələlərdən baş çıxarımaq o qədər primitiv seviyyədə idi ki. Baxırdılar ki, Tərtər Marquşevanın arasında asfalt da heç bir çat, qazıntı yoxdur. Yeni bu asfaltın

altında mina olə bilmez. Amma, ermənilər yan tərəfdən lağım atıb mina basdırımdılar. Biziñ 2 texnikə orada minaya düşüb partlamışdı. Amma, biz girdik Marquşevanı. Rehmətlik Rövşəni, Ferhadı orada vurdular. Ferhad Şuşanın Kosalar kəndindən id. Ferhadın qəbir yoxdur, onun meyiti de eله gelmedi". Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1994-cü il tarixli 202 sayılı Fərmanı ilə Hüseynov Rövşən ŞəmİL oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəman" fəxri adı verilib. İgid komandır Ağdam rayonunun Quzanlı kəndində dəfn edilib, Bakı Dövlət Universitetindən tətbiq etdi.

Ağdamın 25 yaşı fəxri, Azərbaycanın milli qəhrəmanı, taqım komandırı Rövşən Hüseynovun və digər şəhidi Rövşən Hüseynovunun təqimindən 2020-ci il sentyabrın 27-dən təqimindən əməkdaşlığı və əməkdaşlığı və qəhrəmancasına şəhid olub.

Əntiqə Rəşid

Fəxri etdiyimiz Lütfizadəmiz var, onun da adı bizim oldu, niyə bəzə kosmonavt çıxmır, yoxdur? Cədavat da beynimdir. Çünki bəzə kosmonavt çıxmır. Bəzə bəzə səfərə qədər əməkdaşlığı və qəhrəmancasına şəhid olub.

"Bir adamın işi roman yazmaqdırsa, slava işla möşğul olmamalıdır"

- Bəs, ədəbi sosiologiya əsərləri? Yaradıcı adamlar niyə yaza bilmir?

- Mən bu barədə ədəbiyyatdan da naraziyam. Özüm da uzaq düşümüş. Azərbaycan ədəbiyyatı tanışlıq üzərində qurulub, toplumsal düşünür. Hom də, biliq, savad məsələsi var. İletimci səfər yoxdur amma. Hom də səfər. Bir adamın işi roman yazmaqdırsa, olavo işla möşğul olmamalıdır. Mon özüm sosiologam, amma başqa işlər möşğulam. Niye? Maddiyata görə. Belə ondan hələ hərbi yaradıcılıqdan, işdən səhəbet gedə bilər ki? Azərbaycanda əsəri sayında öz dolanışını quran nefer var ki, ümumiyyət? Şərait yanalandırdı ki, hər öz işi ilə möşğul olsun, qazansın, iş qoysun ortaya.

- Özininən vəxtsa yazmaq fikrin var? Devis, yoxdur, amma özünə də yaradıcı adam-sın. Balkə elə özün yazaran?

- Əlbotto. Üstündə işlədiyim əsərlər də var. Qismət olsun, özüm yazacaq. Amma hələ də özüm inkişaf elədiyim. Heç menim yazdıığım əsərlərdən ibarət səfər kitabım yoxdur. Kitab çıxmaq asan işdir, amma ortaya sanbalı bir şəq qoymalısan. Bir povestim var, onu isteyirdim çıxardım, amma fikrindən daşdım. Araşdırımları davam elədiyim. Golcoçk üçün inanıram ki, hər şey yaxşı olaçır.

- Müsahibə üçün təşəkkür edirik, Sahib.

- Buyurun, mən do.

Orxan Saffari

VƏTƏN SİZƏ OĞUL DEDİ

Daha bir Şəhidimiz
dəfn edildi

Sentyabrın 27-də başla-
yan Vətən müharibəsi za-
manı itkin düşən və dünən
şəhid olduğu məlum olan
Əmrəh Rajapov Gəncə şəh-
ər Şəhərli xiyabanında
dəfn edilib.

Qeyd edək ki, şəhidimiz
2000-ci ildə Gəncədə doğu-
lub. Atasını kiçik yaşlarında
danışdırın. Əmrəh, sonradan
anası tərəfindən usaq evinə verilib. Orta məktəbdən məzun
olduqdan sonra ona dövlət tərəfindən Masazır məzunlar evin-
dən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabrında isə hər-
bi xidmətə yollandı.

Əmrəh Füzuli uğrunda gedən döyüslərdə iştirak edib. Mə-
lumatla görə, o, oktyabrın 8-də şəhidlik zirvəsinə ucaib.

MÄXƏ Bayramov Həsən



MÄXƏ Bayramov Həsən
Bəhram oğlu
17.06.1992-ci ildə Gəncə
şəhəri, Nizami rayonu, Qı-
zıqlaya qəsəbəsi anadan
olub. O, Vətən müharibə-
sində iştirak etdikdən
olduqdan sonra 8-dən döyüslərdə
qəhrəmancasına şəhid olub.

Tərtər-Ağdərə istiqamətində gedən döyüslərdə
şəhid olub

Səhidimiz Məllayev İsləm
Şəmsəddin oğlu 18.01.1996-
ci il tarixində Balakən rayo-
nunun Pütşətala kəndində
anadan olub.


Əli Şirinov adına Qaravə-
li kənd tam orta məktəbini bi-
tirdikdən sonra həqiqi hərbi
xidmətə yollanıb.

Hərbi xidməti Baku şəhəri
Abşeron rayonu Güzdək qə-
səbəsində və Qusar rayonu N
saylı hərbi hissələrində edib.

Xidmət məddiyyətdən kasıfiyatçı, snayperçi, həmçinin man-
qa komandırı vəzifəsində xidmət edib. 2016-ci il iyulun 10-da
hərbi xidmətə baxa yurdub.

27 sentyabr 2020-ci ildə torpaqlarımızın işğaldan azad
olunmasında uğrunda başlanan İkinci Qarabağ müharibəsində
Tərtər-Ağdərə istiqamətində gedən döyüslərdə qəhrəmancasına
şəhid olub.

**Murov istiqamətində gedən döyüslərdə qəhrəmancasına
şəhid olub**



**MÄXE Həsənli Elçin Qa-
sım oğlu** 06.06.1998-ci ildə
Göygöl rayonu Qırqlı kəndində
anadan olub. O, Vətən müharibəsində iştirak
etdikdən sonra 8-dən döyüslərdə
qəhrəmancasına şəhid olub.

Şəhidimiz ailəli idi. Ür-
fan adlı övladı Vətənə əma-
natdır.


MÄXE Eldarzadə Azər İsmixan oğlu

25.10.1994-cü ildə Göy-
göl şəhərində anadan olub.
O, Vətən müharibəsində
iştirak etdikdən sonra 8-dən
döyüslərdə qəhrəmancasına
şəhid olub.

Şəhidimiz ailəli idi. Ür-
fan adlı övladı Vətənə əma-
natdır.

MÄXE Qabilov İsmayıllı
Əli oğlu 15.07.1983-cü ildə
Gəncə şəhəri, Gülüstan qəs-
əbəsində anadan olub. O, Vətən
müharibəsində iştirak etdikdən
sonra 8-dən döyüslərdə
qəhrəmancasına şəhid olub.

Şəhidimiz ailəli idi. Canlı
və Səbə adlı övladları Vətənə əma-
nat qalıb.



"Vətən Mühəribə

Son dövrler intiharların sayı ölkemizde həddən artıq çoxalıb. İntihara məyilliğin nədəndir? Daha çox kimlər intihara cəhd edirlər? Mövzu ilə bağlı Psixologiya Elmi-Tətqiqat İnstitutunun sədri psixoloq Elnur Rüstəmovun fikirlərini öyrəndik.

-İntihara məyilliğik...

-İntihara məyilli insanların tipik xüsusiyyetləri yoxdur. Amma yaxın çevre ve ailədən əzaqlaşma, narahatlıq, kederlər və təşviş görünü, təhsil sahəsində

necəcərin zəifləməsi, şübhəli qəza və yaralannalar, tez-tez ölüm haqqında danışma, kiçik intihar cəhdleri və epey qapama, yixici davranışlar, alkohol-derman qəbulu kimi davranışların ciddi simptomlarının göstəricisi ola bilər.

Təhsil mühtişi və ailədəxili problemlər, intihar düşüncəsi



lərinin və ya veziyətlərinə dəyişdirmək istədiyi üçün; əger psixoloji problem yoxdursa, intihar çox hallarda dostları tərəfindən əzaqlaşdırılma, damğalanma (etiketlənmə) və nüfuzunun itməsi, xayad əzizləyinlərinin cəzalandırma xarakteri daşıyır. Öz dəyərini anlamlar, valideylərin özündən mehmən buraxaraq cəzalandırmaq istəyir. Çünki gəncələr həyatın mənasını həle tam formalasın və bu mənasını keçir, valideynlərin və sevdiyi şəxsin onlara verdikləri dəyərlər eyniləşdirilir.

Dözlüməz situasiyalardan

qaçmaq üçün; ailənin təzyiqi, ailədəxili problem və narahatlıqlar, çox

halla gələnlərin intiharına rast gəlinir. Erken müdaxilənin uşaqları yeniyetmələrdə bu düşüncədən əzaqlaşmaq üçün müsbət təsirlər vardır.

-Gəncələr niyə intihara edir?

-Ümidsiz

hissələr

cəsi-nin və cəhdinin yaranmasında onun riskli faktorlardır. Təhsil müəssisəsi onu aşşalar və gəncələr üçün

üçün: diger in-

sanlılar

dən qəçməq

üçün;

diger in-

sanlılar

davranış-

da davranışları daha da artır. Uzunmüddəti ailədəxili adaptiv davranışlarında, imtiyaz olunma və ya ani itkilerde de tez-tez intihar cəhdlerine rast gəlinir. Erken müdaxilənin uşaqları yeniyetmələrdə bu düşüncədən əzaqlaşmaq üçün müsbət təsirlər vardır.

-Gəncələr niyə intihara edir?

-Ümidsiz

hissələr

gəncələr dən qəçməq

üçün;

diger in-

sanlılar

dən qəçməq

üçün;

diger in-

sanlılar

dən qəçməq

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-

da davranış-